

Küylərning küyi

¹ «Küylərning küyi» — Sulaymanning küyi. □ ■

*Birinqi kisim — Muhəbbətning baxlinixi
 {1:2-5:1} Birinqi hatırə — toy künü üstidə
 bolğan oylar {1:2-2:7} Birinqi oylinix — Xu-
 lamit Sulaymanning ordisida — toy ziyanıtgə
 təyyarlinix {1:2-1:8} Xulamit Sulaymanoğa söz
 kılıdu*

² «U otluq aqzı bilən meni səysun;
 Qünki sening muhəbbiting xarabtin xerindur. □

³ Huxpurak्तur sening ətirliring;
 Kuyuloğan puraklıq may sening namingdur;
 Xunglaxka kızlar seni səyidu.
 Kənglümni əzünggə məhliya kılqaysən —
 Biz sanga əgixip yügürəyli!

□ **1:1 «xərh»** — bu mawzu «küy-nahxilar arisidiki əng esil
 küy-nahxa» degən mənidə. Sulayman jəmiy 1005 küy-nahxa
 yazoğan («1Pad.» 4:32). ■ **1:1 1Pad. 4:32 □ 1:2 «U otluq
 aqzı bilən meni səysun»** —ibraniy tilida «u aqzidiki səyüxliri
 bilən səysun!». **«qünki sening muhəbbiting xarabtin
 xerindur»** — «muhəbbiting» ibraniy tilida keplük xəklidə
 bolup (muhəbbətliring) muhəbbətlixixning ipadə-hərikətlirini
 kərsitudu. 2-4-ayətning xərhə: Muxu yerdə Xulamit toynıng
 birinqi ziyanı üçün təyyarlinidu. Nikah murasimi allikəqan
 etküzülgən: 2-ayətə kızık yeri xuki, Xulamit bayanını pəkət «u»
 bilən baxlaydu — kim ikənlilikini deməydu! Qünki səygüqi kixigə
 nisbətən hərdaim pəkət birdinbir «u» bar!

— Padixah meni əz hujriliriqa əkirgəy!»□

Yerusalem kızliri Sulaymanoğa söz kılıdu

⁴ «Biz səndin huxal bolup xadlinimiz;
Sening muhəbbətliringni xarabtin artuk əsləp
təripləymiz».□

Xulamit «Yerusalem kızliri»qa jawab kılıdu

⁵ «Ular seni durusluq bilən seyidu».
— «Kara tənlik bolqınim bilən qiraylıqmən, i
Yerusalem kızliri!
Bərhək, Kedarlıqlarning qedirliridək,
Sulaymanning pərdiliridək ərimən.□
⁶ Manga tikilip ərimanglar,
Qünki əridurmən,
Qünki aptap meni kəydürdi;
Anamning oğulları məndin rənjigən;
Xunga ular meni üzümzarlarnı bakqıqi kıldı;

-
- **1:3 «Biz sanga əgixip yügürəyli!** — bu sözlərni Xulamit-ningki, bırak «Yerusalem kızliri»ni əzi bilən birləxtürüp, «biz sanga əgixip yügürəyli!» eytidu. □ **1:4 «Biz səndin huxal bolup xadlinimiz; sening muhəbbətliringni xarabtin artuk əsləp təripləyimiz»** — bəzi alımlar bu sözlərni «Xulamit»ka eytilidü, dəp əramayıdı. Qandaqla bolmışın Yerusalem kızliri Xulamitka koldax bolup u wə Sulayman üçün huxal boluwtidü.
 - **1:5 «Ular seni durusluq bilən seyidu»** — bu ayəttə Xulamit söz kılıdu. Awwalkı gəpni u Sulaymanoğa eytidü. «Ular» — muxu yerdə Yerusalem kızlırını kərsitudü.

Xunga əz üzümzarimni bağalmışınmən». □

Xulamit Sulaymanoğa söz kılıdu

⁷ «Həy, jenim səyginim, deginə,
Padangni kəyərdə bakışən?
Uni kün kiyamida kəyərdə aram aloquzisən?
Həmrəhliiringning padiliri yenida qümpərdilik

□ **1:6 «5-6-ayət xərhə»** — Yerusalem kızlirining Sulaymanni təriplixi Xulamitka əzining «qara tənlik» ikənlikini əslitudu. Uning akılıri uningdin bir yaki birkənqə kətim rənjip uni üzümzarlarda ixləxxə əwətkən. Üzümzarlarda sayə az bolоaqkə u «qara tənlik» bolup қalоan. Ibraniy tilida «məndin rənjidi» wə «meni kəydürdi» degən ibarilər ohxax. «əz üzümzarimni bağalmışınmən» — bu bəlkim kəqmə mənidə bolup: «Mən hərdaim dalada bolоaqkə, əzümni asrax, əzümning güzəllikimni sak lax-bezəx, pərdaz lax waqtım yok idi» degənliktur. Kedarıklılar qarwiqi həlk idi, hərdaim qedirlarda turatti. Ularning qedirliri kapkara bolsa kerək. Birək «Sulaymanning pərdiliri» bolsa qara yaki toq rənglik bolqını bilən, birək xübhisizki, ularning üstidə qiraylıq gül-nusķılırı bar idi.

ayallardək yürüxümning nemə hajiti?» □

Sulayman Xulamitning soaliqa jawab beridu

⁸ «I kiz-ayallar arisidiki əng güzili, əgər sən buni bilmisəng,
Padamning başkan izlirini besip mengip,
Padiqining qediri yenida əz oqlakliringni

□ **1:7 «7-ayət xərhı»** — Xulamit hazır ularning awwalkı muhəbbətləxkən künlirini əslitudu. Xu qaoqlarda Sulayman padixah əl-yurtlarning həkikiy əhwalını igiləx üçün padiqi kiyapitidə Xulamitning yurti, yəni Galiliyəgə kəlgən bolsa kerək. Xunga Xulamit Sulaymanni addiy bir padiqi ikən dəp oyliqan. Xulamit uningoşa kəyüp uni izdigəndə, u padilar kəp bolqan yərlərdə (Sulaymanning «həmrəhliyi» bolqan baxqa padiqlar bar yərlərdə) aylınip yürgən. Uning ailisini, xundakla əzini izaqa koymaslıq üçün, Xulamit əzi birnəqqə közini elip (8-ayat), padiqining kiyapitidə əz qirayını kərsətməslik üçün qümpərdə tartıwalqan. Bırak xundak niğablinix bilən uning kiyapiti pahıxə ayalningkigə ohxap қalqan (toy kiliwatqan kızlar qümpərdə artkandək, pahıxə ayallar xu qaoqla qümpərdə arttati. Ular xu turkida ərlərgə: «Mən bugün keqə sən bilən toy kıləqudəkmən» dəp ipadıləytii wə həmdə əzining kim ikənlikini yoxuralaytti, əlwəttə). Əgər u «səygən padiqi» əz padisining nədə ikənlikini eytən bolsa, bundak awariqılık yaki sətlikning hajiti yok bolatti, əlwəttə. «Kün kiyamda» padisi həq kəqməy, mukim bir jayda midirimay yetixi mumkin. «....yenida qümpərdilik ayallardək yürüxümni nemə hajiti?» — baxqa birhil tərjimisi: «Nemixşə tenəp kətkən birsidək qərgiləp yürəy?»

ozuklanduroqin». □

*Ikkinqi oylinix — toy ziyanitidiki dastihan
üstidə bolqan oylar ••• Sulayman Xulamitka söz
kıldıu*

⁹ «I səyümlüküm, mən seni Pirəwnning jəng
ħarwilirioqa ketiloqan bir baytalqa ohxattim;

¹⁰ Sening məngziliring tiziloqan munqaklar
bilən,

Boynung marjanlar bilən güzəldur.

¹¹ Biz sanga kümüx kəzlər ķuyuloqan,

□ **1:8 «I kız-ayallar arisidiki əng güzili, əgər sən buni
bilmisəng,...»** — bəzi alımlar, bu jawabni «Yerusalemin
kızılıri» bərgən, dəp karaydu. **«Padiqining qediri yenida
ez oqlaklıringni ozuklanduroqin»** — yaki «Padiqilarning
qedirlili yenida ez oqlaklıringni ozuklanduroqin». 8-ayətning
xərhi: Bu ayətni xərhləx təs. Bizningqə mənisi bəlkim
təwəndikidək bolidu. Sulayman padixaḥning jawabining keqmə
mənisi bar. Padixaḥning «mening padam»ı կöylər əməs, bəlkim
pütkül Yəhudiylər həlkə, «padamning izliri» bolsa pütün Israile
ning həyt-bayram wakıtlırıda Yerusalemoqa qılqan izliridur,
deməkqi. Xunga jawabning keqmə mənisi: «Sən manga tegəy
desəng, əmdi ez yurtungni taxlap, yat yurtta, yat əhwalda,
yəni paytəht Yerusalemdə (Sulaymanning «qediri»da, yəni uning
ordisida, demək) turuxça razi boluxung kerək» degənlikтур.
«Əz oqlaklıringni ozuklanduroqin» degən söz, bəlkim «Manga
təgsəng, seningmu «baxqılarni bekix» məs'uliyiting bolidu»
degənlikтур.

Altundin zibu-zinnətlərni yasap berimiz». □

Xulamit Sulaymanoğa söz қılıdu

12 «Padixah toy dastihinida olturoqinida, sumbul məlhimim purak qaqidu; □

13 Mening səyümlüküm, u manga bir monək murməkkidur,

U kəkslirim arisida konup қalidu; □

14 Mening səyümlüküm manga Ən-Gədidiki üzümzarlarda əskən bir oqunqə henə gülidəktur». □

*Üqinqi oylinix — toy hujrisida bolğan oylar
{1:15-2:7} Sulayman Xulamitka söz қılıdu*

15 «Mana, sən güzəl, amrikim!

Mana, sən xundak güzəl!

□ 1:11 «(9-11-ayət) xərhı» — kədimki zamanlarda, ottura xərkətiki məmlikətərdə atlar intayın kədrilinip, «ulaq» ornda ixilitilipla қalmastın, bəlkı adəmning həmrəhə dəp karaloğan; Sulayman əzi atlara bək amraq idi. Misirning atlari bolsa əng esil idi; Pirəwnning atlari Misirning əng esil eti bolup, qiraylıq jabdullati, əlwəttə. Xuningdək ayətning yənə bir nusķisi bar; Misirdiki jəng hərwilirini tartkan atlar adəttə baytallar əməs, ayoqlar idi; xunga Sulayman bu ohxitixi bilən, bəlkim əzinin Xulamit bilən billə bolqinidin həyajanalıqlığını kərsitudu. □ 1:12 «sumbul məlhimim purak qaqidu» — «sumbul» ottura xərkətiki nahayıti huxpuraklıq birhil esümlük. □ 1:13 «Mening səyümlüküm, u manga bir monək murməkkidur» — «murməkki» birhil ətir. Ayallar uni kiçikkinə bir monək kılıp baoqlap boynioqa esip koysa, u pütün kün hux purak qeqip turidu. □ 1:14 «... Ən-gədidiki üzümzarlarda əskən bir oqunqə henə gülidəktur» — Qanaanda (Pələstində) «Ən-Gədi»ning üzümzarları əng esildur.

Kəzliring pahtəklərningkidəktur!»□

Xulamit Sulaymanoğa söz қılıdu

¹⁶ «Mana, sən güzel, səyümlüküm;
Bərhək, yekimlik ikənsən;
Bizning orun-kərpimiz yexildur;
¹⁷ Əyimizdiki limlar kədir dərihidin,
Wasilirimiz arqılardindur.

2

Dawami

¹ Mən bolsam Xarun otlikidiki zəpiran, halas;

□ **1:15 «(15-ayət) xərhi»** — «Kəzliring pahtəklərdək güzel» — yəki «kəzliring pahtəklərningkidək güzel»; yəki «pahtəklərning güzel təbiiti əks ətkəndək» yəki «pahtəklərning əkanatları jəwlan ələqəndək Xulamitning kəzləri oynap turattı», deyən mənilərni bildürük mümkünilikli bar. Ottura xərkətə kızlar büyünə qədər yüz kəşmidin sirt bədinining baxşa jaylirini degündək kiyim-keqək bilən oriwalidioqanlıçı üçün, kız-yigitlər bir-biri bilən sezləxkəndə kızning kəzləri intayın mühim rol oynaydu, əlwəttə. Izahat: — muxu ayəttə wə təwəndə, «amrikim» deyən söz iibraniy tilida dostluq deyən uğumni əz iqigə alıdu. Xulamit Sulaymanni wə Sulayman Xulamitni bu söz bilən əzara «dost» dəp ataydu. Dostluq həkikiyə muhəbbətning mühim bir kəsmi; «köxumqə söz»imizdə buning üstidə tohilimiz.

Jiloqılarda əskən bir nilupər, halas!»□

Sulayman Xulamitka jawab beridu

² «Tikən-jioqanlar arisidiki nilupərdək,
Mana insan kızliri arisida mening amrikim xun-
daktur!».□

Xulamit Sulayman tooqruluq söz ķilidu

³ «Ormandiki dərəhlər arisida əskən alma
dərihidək,
Oqul balılar arisididur mening amrikim.
Uning sayisi astida dilim aləmqə səyünüp oltur-
dum;
Uning mewisi manga xerin tetidi;■
⁴ U meni xarabhanioqa elip kirdi;
Uning üstümdə kətürgən tuqi muhəbbəttur.□
⁵ Meni kixmix poxkallar bilən ķuwwətlənglar;

-
- **2:1 «(1:16-2:1-ayət) xərhı»** — ey-hujra bayan ķilinən səzlərgə ķarioqanda, Sulayman Xulamit üçün əz yurtini əslitidioqan alahidə bir əyni yaki hujrini yasiqan (Xulamit Galiliyəlik bolup, uning yurtida kədir, arqa wə ķarioqay dərəhləri kəp idi). Baxka bəzi alımlar bu ayətlərni, Sulayman bilən Xulamitning ormanlar arisida muhəbbətləxkinini kərsitudu, dəp ķaraydu. Birak Yerusalem ətrapida mundak kədir, arqa ormanlıri yok idi. Ahirda Xulamit əzini «bək addiy» dəp hes ķilip, əzini otlağta bolidioqan kiçik həm «addiy» ikki gulgə ohxitidu. □ **2:2 «(2-ayət) xərhı»** — Sulayman Xulamitning ohxitixini tiloqa elip, əsiqə bayan ķilidu. Uningoqa nisbətən zəpiran yaki nilupər «addiy» bolsimu, intayın qıraylıq idi: — «Manga nisbətən sening təngdixing yok, baxka kızlarnı sən bilən (tikənlər wə nilupər otturisidikidək) həqkəndək selixturquqılıki yoktur». ■ **2:3 Küy. 8:5 □ 2:4 «Uning üstümdə kətürgən tuqi muhəbbəttur»** — baxka birhil tərjimisi: «U manga muhəbbət bilən ķaridi».

Almilar bilən meni yengilandurunglar;

Qünki muhəbbəttin zəiplixip kəttim; □

⁶ Uning sol қолı bexim astida,

Uning ong қолı meni silawatidu.

⁷ I Yerusalem kızliri,

Jərənlər wə daladiki marallarning hərmiti bilən,

Silərgə tapilaymənki,

Muhəbbətning wakıt-saiti bolmioqə,

□ 2:5 «Meni kixmix poxkallar bilən қuwwətlənglər; almilar bilən meni yengilandurunglar» — ķədimki zamanlarda kixmix poxkallar wə almilar jinsiy muhəbbətni küqəytix rolioqə igə, dəp ķarilatti.

Uni oyoqatmanglar, қозоғиманглар!»□

*Ikkinqi hatırə: Muğəbbətlixip yürgən künlər
üstidiki oylar {2:8—3:5} Tətinqi oylinix —
Sulaymanning ətiyazda Xulamitni yoklap kəlgini
tooqruluq oylar {2:8—2:9} Xulamit Sulayman
tooqruluq səzləydi*

⁸ «Seyümlükümning awazi!

Mana, u keliwatidu!

Taqlardın səkrəp,

□ **2:7 «Muğəbbətning wakıt-saiti bolmioşqə, uni
oyoqatmanglar, қозоғиманглар!»** — baxka birhil tərjemisi:
«wakıt-saiti bolmioşqə, seyümlükümni oyoqatmanglar,
қозоғиманглар! **«(3-7-ayət) xərhə!»** — 3-ayəttə Xulamit
Sulaymanning təriplirigə inkas kəyturup, uni «»gə ohxitidu.
Alma dərihi əslı Pələstin zeminida əsməydu, pəkət baxka
yurtlardin elip kelinip bəzi yərlərdə alahidə tikilgən. Xunga
alma dərihi naħayiti ətiwarlıq idi, kərgənla adəmni intayın
hux kiliwetətti. Bəzi alimlar «uning sayisi astida dilim aləməqə
seyünüp olturdum, uning mewisi manga xerin tetidi» degini
Xulamitning Sulayman bilən bolqan jinsiy muğəbbətlixixini
kersitudu, dəp karaydu. Baxkilar buni muğəbbətning hər
təripini kersitudu, dəp karaydu. Nemila bolmisun alma
muğəbbətning simwoli; «kixmix poxkallar» degini bolsa, jinsiy
muğəbbətni қozoǵaydioqan yeməklik hesablinatti. 7-ayət
(muğəbbətning wakıt-saiti tooqrisida) üstidə üq muhim pikir
bar: (1) muğəbbətning eż təbiyy jəryani bolidu, baxkilar uni
baldur қozoǵimakqi bolsa ziyan yətküzidu; (2) (ər-hotunluq
munasiwəttə) eż jorisida kızojin muğəbbətni қozoǵioşandan
keyin uningoşa dəhlili kılıxka bolmayıdu; (3) jinsiy muğəbbətkə
kanaat kılıxning imkaniyiti bolmisa, undakta uni қozoǵaxka
kət'iy bolmaydu. Bu «imkaniyət» (a) pəkət nikah kılınışın
əhwalda Boluxi (ə) ikki tərəpkə muwapik wakıt boluxi kerək,
əlwəttə. Bizningqə ayət bəlkim bu üq mənining həmmisini eż
iqigə alidu.

Edirlardin oynaklap keliwatidu!

⁹ Mening səyümlüküm jərən yaki yax buoqidəktur;

Mana, u bizning əyning temining kəynidə turidu;
U derizilərdin қaraydu,

U pənjirə-pənjirilərdin marap bakıdu». □

Sulayman Xulamitka söz kılıdu

¹⁰ «Mening səyümlüküm manga söz kılıp mundak dedi: —

«Ornungdin tur, amrikim, mening güzilim, mən bilən kətkin;

¹¹ Qünki mana, kix ətüp kətti,

Yamoqur yeoqip tüğidi, u ketip kəldi;

¹² Yər yüzidə gullər kəründi;

Nahxilar sayrax waktı kəldi,

Zeminimizda pahtəkning sadasi anglanmakta;

¹³ Ənjür dərihi kixlik ənjürlirini pixurmakta,

Üzüm tallırı qeqəkləp eż purikini qaqlamakta;

Ornungdin tur, mening amrikim, mening güzilim, mən bilən kətkin!

¹⁴ Ah mening pahtikim, Koram tax yeriki iqidə,

Kiya daldisida,

Manga awazingni anglatkaysən,

□ **2:9 «(8-9-ayət) xərhı»** — muxu ayətlərdə (8-9) Xulamit bəlkim Sulaymannı kengli əzigə qüşkən, əzini «jərən, buoqa»ning süritidə қooqlıqan kūnlerni əsləydi. Sulayman Xulamitni yoklıqılı, uning bilən ətiyazlıq mənziridin həzurlinxką həmraḥ boluxką təklip ķılqılı kəldi (təwəndiki 10-17-ayətlərni kərung). Jərənlər, buoqların kona zamanlarda muhəbbətning simwolları idi.

Qünki awazing xerin, jamaling yekimliktur!»□

Xulamit Sulaymanoja söz kılıdu

15 «Tülkilerni tutuwalayli,

Yəni üzümzarlarni buzoquqi kiqik tülkilerni tu-
tuwalayli;

□ **2:14 «(12-14-ayət) xərhı»** — Sulayman Galiliyədiki ixlirini koyup koyup, Xulamitni yənə yoklap berip, uni ətiyazlıq mənziridin billə huzurlinxką təklip kılıdu. Yengila ətüp kətkən kix bolsa ularning muhəbbətini kılqə sowutmidi. 12-ayət üstidə; «sayrax waktı kəldi» degən ibarə ikki bislik bolup, ikkinqi mənisi: «qatax waktı kəldi». Bu ikki bisliklilik bəlkim қəstən ixlitlgən. 13-ayət üstidə; pahtəklər insanqa nisbətən intayın mulayım kux dəp hesablinidu, biraq «tartinqak» bolidu. Sulayman Xulamitning kəngül səzlərini anglimaqqı bolup, uning əhwalını «Koram tax yeriki iqidə turqan pahtək»kə ohxitidu. U Sulaymannıg muhəbbəti iqidə mutlək bihətər; u hərgiz səzlərin rənjiməydi. Uning jawabi təwəndə kərəlidu (15-ayət).

Qünki üzümzarlirimiz qeqəkliməktə». □

Xulamit Yerusalem kızlirioja söz kılıdu

16 «Seyümlüküm meningkidur, mən uningkidurmən;
U nilupərlər arisida padisini bekıwatidu». □

Xulamit Sulaymanoja söz kılıdu

17 «Tang atkuqə,
Kelənggilər keletal yokioquqə,
Manga қarap burulup kəlgin, i seyümlüküm,

- **2:15 «(15-ayət) xərhı»** — tülkilər üzümzarlarda təxüklərni u yər, bu yərlərdə kolap, ow izdəp tal yiltizlirioja kəp ziyan yətküzidu. Biraq bu yərdiki «üzümzar», xübhisizki, ezlirining muhəbbətinə kərsitudu. U ularning muhəbbətigə bəzi tosaloqu yaki dəhli bolqan ixlarnı baykəp, dərhal bu ixlarnı (məyli «kiqik» bolsimu) bir tərəp kılıylı dəp etünidu. Ular xu qəoşda tehi ər-hotub bolmisimu, bundak tosaloqları bir tərəp kılıx baldırluk kılmayıtti. Ularning muhəbbətigə tosaloqu bolqan naħayiti qong bir ix Sulaymannı eż hizmiti wə eojir məs'uliyiti bolqan boluxi mumkin. Xulamit «eżüm Sulaymannı bu hizmitini hatırjəmlik bilən orundaxqa toluk կoyuwetixim kerək» dəp qüxinidu. «nemixkə sən xunqə kəp waqt ixlaysən, sən manga waqtingni ajratmaysən, sən meni seyməysən» degəndək pozitsiyə kəp ər-hotunlarning muhəbbətinə buzup kəlməktə. Xunga təwəndiki 16-ayəttə, biz Sulaymannı eż hizmitini hatırjəmlik bilən kiliwatqanlığını kərimiz. Xulamit uni: «ix bilən aldirax bolqining bilən, sən yənilə meni seyisən!» degəndək toluk ixənq bilən Sulaymannı eż ixioqa կoyuwətkən ohxaydu.
- **2:16 «(16-ayət) xərhı»** — Xulamit Yerusalem kızlirioja, ezinin Sulaymannıgə muhəbbəti iqidə «koram tax yerik'i iqidə turoqan pahtək»tək tolimubihətər ikənlilik toqruluq guvahlıq beridu. Sulayman ezinin «pada bekix» ixliri bilən hatırjəm xuqullinidu.

Hijranlıq taoqları üstidin səkrəp kelidiqan jərən
yaki buqidək bolqın!». □

3

*Bəxinqi oylinix — Xulamit kayta-ķayta kərgən
«ayrilix» tooqluluq bir qüx {3:1-3:5}*

¹ «Orun-kərpəmdə yetip, keqə-keqilərdə,
Jenimning səyginini izdəp təlmürüp yattim;
Izdidim, biraq tapalmayıttım; ■

² Mən hazır turup, xəhərni aylınlardan,
Koqlarda, məydanlarda,
Jenimning səyginini izdəymən» — dedim;
Izdidim, biraq tapalmayıttım;

³ Xəhərni qarlıoluqı jesəkqılər manga uqrıdi,
mən ulardin: —
«Jenimning səyginini kərdünglarmu?» — dəp
soridim.

⁴ — Ulardin ayrılipla jenimning səygininiaptım;
Uni anamning əyigə,
Əz ķorsıkida meni həmilidar bolqanning
hujrisiqla elip kirmigüqə,

□ **2:17 «(17-ayət) xərhı»** — yüksəriki ayəttə biz
«muhəbbətning ixənqi»ni kərdük. Həzir «muhəbbətning jiddiy
təlipi»ni kərimiz — huddi «tezrak ixingni tügitip yenimoqa
kayıtip kəl!» deyəndək. Izahat: «Hijranlıq taoqları üstidin...»
yaki ««Betər» taoqları üstidin...». «Betər taoqları» deyən taoqlar
bizgə naməlum; xunga tərjimimizdikidək «ayriwetix» deyən
mənidə boluxi mümkün. ■ **3:1** Top. 5:3

Uni tutuwelip kət'iy қoyup bərməyəttim». □

Xulamit Yerusalem kızlirioja söz kılıdu

5 «I Yerusalem kızliri,
Jərənlər wə daladiki marallarning hərəmiti bilən,
Silərgə tapilaymənki,
Muhəbbətning wakıt-saiti bolmişuqə,

□ **3:4 «(1-4-ayət) xərhi»** — bizningqə 1-4-ayətlər Xulamit Sulaymandın ayrıloqan wakitta կayta-կayta («keqə-keqilərdə») kərgən bir qüxni bildüridu (ķixta boluxi mumkin). Bu kəzkarax tooqra bolsa muxu ayətlərdin biz «muhəbbətning azablırı»ni kərimiz. Sulaymandın ayrılıx Xulamit üçün azablıq ix bolup, bu qüxni կozəp qıçırdı. Birak bu qüx yənilə Hudadin kəlgən ohxayıdu, qunki təwəndik 6-11-ayətlərdə, Sulaymanning uni toyqa elip ketixkə kəlgənlikli bilən əməlgə axurulidu. Bu qüxtin yənə xuni bilələymizki, Xulamit Galiliyədə turuwatkan məzgildə, Sulayman əzidin wakıtlıq (ķixta) ayrıloqan wakitta, qongkur oylinidu wə Yerusalemda uqrayıdloqan barlıq sinaklaroja yüzlinoxkə təyyar turidu. U Sulaymanoja yatlıq boluxka təyyar idi. Xübhisizki, u Sulayman bilən toy kılıp, Yerusalemda turqanda uni: «U pəkət «paħixə ayal»dək Sulaymanning bayılıkları üçün uningoja yatlıq bolοqan, halas, degüqilərmə az bolmayıdu. Qüxtə kərulgən «jesəkqilər» xundak gumanda bolοqan kixilərgə wəkil boluxi mumkin. Lekin qüxtə u ularning əzigə bolοqan gumanlırioja pisənt kılmay, yənilə Sulaymanni izdəydu. 3- wə 4-ayəttə Xulamitning qüxicə tartkan dərdi kərənidü: huddi u: «Yarimni tapay dəp xəhərni aylinay» deginidək, lekin nətijisi əksiqə bolup, uningoja «xəhərni aylinidloqan» kezətqilər uqrəp kəlidü (ibraniy tilida «tapti»). Bəlkim qüxicə ular Xulamittin: «Nemixkə bu kız tün keqida aylinidu? Paħixə ayal ohxaydu» dəp gumanlanıqan boluxi mumkin (bundak ix ikkinqi kətim qüxicə yənə kərənidü — 5-bab, 2-7-ayətlərdə).

Uni oyqatmanglar, қозоғимanglar».□

Üqinqi hatırə: Ər-ayal bolup birlixix üstidiki oylinixlar {3:6-5:1} ••• Altinqi oylinix — Toyqa səpər {3:6-3:11} ••• Yerusalem kızliri söz ķilidu
⁶ «Bu zadi kim, qəl-bayawandin keliwatkan?
 Is-tütək tüwrükliridək,
 Mürməkki həm məstiki bilən puritiloqan,
 Ətirpuruxning hərhil ipar-ənbərliri bilən puri-tiloqan?»□

Xulamit kızlaroja jawab beridu
⁷ «Mana, uning təhtirawani,
 U Sulaymanning əziningdur;
 Ətrapida atmix palwan yüridu,
 Ular Israildiki baturlardindur.
⁸ Ularning həmmisi əz ķiliqi tutukluk,
 Jəng ķilixka tərbiyiləngənlərdur;
 Tünlərdiki wəswəsilərgə təyyar turup,
 Həmmisi əz ķiliqini yanpixioqa asidu».□

Xulamit sözlirini dawam ķilidu — Sulayman-
ning toy keqisigə təyyarlioqan kariwiti

□ **3:5 «(5-ayət) xərhi»** — Xulamit muhəbbətning dərdini tetip bakğandan keyin, «muhəbbətning wakıt-saiti»ning muhimlikini tehimu bilip yətti. □ **3:6 «(6-ayət) xərhi»** — bu ayət Sulaymanning Xulamitni yurti Galiliyadın toyqa elip kelixinin, yəni Sulayman uningoqa əwətkən təhtirawanı olturup, Yerusalemıqa səpər ķiloqanlığını kərsətsə kerək (7-ayətni körün). □ **3:8 «(7-8-ayət) xərhi»** — Sulayman Xulamitni Yerusalemıqa, yəni toyqa bihətər elip kelix üçün, xu atmix ləxkirining muhapizətqılıkida təhtirawan bilən kəlgən.

9 «Sulayman padixah əzi üqün alahidə bir xahənə sayiwənlilik kariwat yasiqan;
Liwandiki yaqlaqlardin yasiqan.

10 Uning tüwrükliri kümüxtin,
Yelənqüki altundin,
Selinqisi bolsa sesün rəhttin;
Iqi muhəbbət bilən bezəlgən,
Yerusalem kızliri təripidin.

11 Qikinqlar, i Zion kızliri,
Sulayman padixahka қarap bekinqlar,
Toy bolqan künidə,
Kengli huxal bolqan künidə,
Anisi uningoşa tajni kiygüzgən қiyapəttə un-
ingoşa қarap bekinqlar!»□

4

*Yəttinqi oylinix — toy keqisi Sulayman
Xulamitka səz kılıp uni mahtaydu*
¹ «Mana, sən güzel, səyümlüküm!

□ **3:11 «(9-11-ayət) xərhı»** — Yəhudiylarning toyları uyqurlanıng toyıqa ohxap ketidü. Asasən 5 baskuqi bar:
— (1) tohtam — adəttə yigitning əlqisi wə kızning ata-anılıri bilən tohtam tüzidü. Sulayman əz-əzigə əlqi bolup Xulamitning akılıri bilən tohtam kıləqan ohxaydu (4-oylinixni körüng). (2) toyıqa səpər. Yigit əzi kıznı toyıqa apirixkə kelidü. (3) nikah murasımı (6- wə -12-oylinixni körüng) (4) toy ziyapiti (bəzi wəkətlərdə bir həptigə sozulidü) (1- wə 2-oylinixni körüng) (5) toy keqisi (3- wə 7-oylinixni körüng) Bəzi alımlar, bu «kariwat»ni Sulaymannı ketüridiqan «təhtirawan» yaki «xahənə ħarwa» dəp қarayıdu. Birək bizningqə bu təhtirawan yüksirdə bayan қılınoğan ibranıy tilidiki 9-ayəttiki «appiriyon» degən, sayiwənlilik kariwatni kərsətsə kerək.

Mana, sən güzəl!

Qümpərdəng kəynidə kəzliring pahtəklərdək ikən,

Qaqliring Gilead teoğı baqırda yatqan bir top əqkilərdəktur.□

2 Qixliring yengila yuyuluxtin qıkkan kırkılıqan bir top köylərdək;

Ularning həmmisi köxkezək tuqşanlardın,

Ular arisida ھeqbiri kəm əməstur.□

3 Ləwliring pərəng tal yiptək,

Gəpliring yekimliktur;

Qümbiling kəynidə qekiliring parqə anardur.

4 Boynung bolsa,

Koralhana boluxka təyyarlıqan Dawutning munaridəktur,

Uning üstigə ming қalkan esikliktur;

Ularning həmmisi palwanlarning siparlıridur.□

5 İkki keksüng huddi ikki maraldur,

Nilupər arisida ozukliniwatqan jərənning köxkezəkliridəktur;

□ **4:1 «Qümpərdəng kəynidə kəzliring pahtəklərdək ikən»** — toy kılıdioğan künidə kız qümpərdə artıdu. □ **4:2 «Ular arisida ھeqbiri kəm əməstur»** — yaki «ular arisida ھeqbiri tuqmastur». □ **4:4 «Koralhana boluxka təyyarlıqan Dawutning munaridəktur»** — baxka birhil tərjimisi: «Pələməpəylik қılınoğan Dawutning munaridəktur».

«izahat» — kona zamanlarda «wətəndin ayrıloğan ləxkərlər» məlum xəhərgə yaki məmlikətkə կayıl bolqanda, xu xəhərgə bolqan sadıqlığını bildürүү üçün қalcanlarını xəhərning sepilida yaki munarlırida esip կoyatti («Əz.» 27:11ni kərüng). Xunga Sulaymanning bu səzləri: «Sening güzəlliking xundakki, ming ləxkərning kayillikioja, sadıqlıkioqa erixküdəktur» degən mənidə. Yənə kelip bəlkim Xulamitning boynioğa kepligən marjanlar esiklik boluxi mümkün. «Sipar» kiqik қalqandur.

6 Tang atkuqə,
 Kelənggilər keletalip yokioquqə,
 Mən əzümni murməkkə teoqiqa,
 Məstiki dəngigə elip ketimən. □
7 Sən pütünləy güzəl, i səyümlüküm,
 Səndə həq daq yoktur».

Sulaymanning təklipi

8 «Liwandin mən bilən kəlgin, i jərəm,
 Mən bilən Liwandin kəlgin —
 Amanah qokkisidin қара,
 Senir həm Hərmon qokkiliridin,
 Yəni xirlar uwiliridin,
 Yilpizlarning taqliridin қара!» □ ■

Sulaymanning səzining dawami

9 «Sən kənglümni alamət səyündürdüng, i singlim, i jərəm,
 Kəzüngning bir ləp kılıp қarixi bilən,
 Boynungdiki marjanning bir tal һalkisi bilən,

□ **4:6 «Tang atkuqə, kelənggilər keletalip yokioquqə, mən əzümni murməkkə teoqiqa, məstiki dəngigə elip ketimən»** — Sulayman bəlkim pütün keqi Xulamitning toluk bədinidin huzurlanmaqçı. □ **4:8 «(8-ayət) xərhı»** — bəzi alımlar, bu səzlər jinsiy muhəbbətning yüksiri pəllisini ipadıləydi, dəp қaraydu. Buning mumkinlılıki bar bolqını bilən, biz yənə bu səzlərni Sulaymanning səyümlüki bilən bills eż padixaqliğının kəng zemini wə həywıtigə Hərmon teoğı (Pələstindiki əng egiz taoğ)ning əng egiz qokkiliridin nəzər selixqə bolqan arzusunu ipadılığın, dəp қaraymız. Sulaymanning bu təklipi yawayı haywanlarning xu yərlərni makan kılqanlılıKİ tüpəylidin hətərlik ix bolidu, əlwəttə! ■ **4:8** Yuh. 17:24; Əf. 1:15-23

Kənglümni səyündürdüng.

10 Sening muhəbbiting nemidegən güzəl,

I singlim, i jərəm!

Sening muhəbbətliring xarabtin xunqə xerin!

Sening ətirliringning puriki hərkəndək tetitküdin pəyzidur! □

11 Ləwliring, i jərəm, hərə kənikidək temitidu,
Tiling astida bal wə süt bar;

Kiyim-keqəkliringning puriki Liwanning purikidur; □

12 Sən peqətləngən bir baoqdursən, i singlim, i jərəm!

Etiqlik bir bulak, yepiklik bir fontandursən. □

13 Xahliring bolsa bir anarlıq «Erən baoqısı»dur;

Uningda kımmətlik mewilər,

Henə sumbul əsümlükləri bilən, □

14 Sumbullar wə iparlar,

□ **4:10 «Sening muhəbbiting nemidegən güzəl, i singlim, i jərəm!»** — Sulayman Xulamitni «singlim» dəp qakırıdu (12-ayəttimu): — (1) ədimki zamandiki bəzi xeirlarda axık-məxuklar bir-birini «aka, singlim» dəp qakıratti; (2) otturna xərkətki bəzi jəmiiyətlərdə metiwrə kixilər əz əmrigə almakçı bolğan kızoqa jəmiiyətning yüksiri təbiqisidin orun alıqızı üzqün yaki nikahını tehimu «kapalətlik» kılıx üzqün uni awwal «singlim» dəp «bekiwalatti». □ **4:11 «Kiyim-keqəkliringning puriki Liwanning purikidur»** — «Liwanning puriki» ormanlıqlarning hux puriki, əlwəttə. □ **4:12 «Sən peqətləngən bir baoqdursən, i singlim, i jərəm! Etiqlik bir bulak, yepiklik bir fontandursən»** — Sulaymanning Xulamitni mahtixi xuki, Xulamit əzini heqkəndək baxlaş adəmgə bərməy, pəkət bolğusı ər üzqün pak saklap kəldi. □ **4:13 «Uningda kımmətlik mewilər, henə sumbul əsümlükləri bilən,...»** — ətirlər toopruluk: «sumbul» birhil huxpuraklıq əsümlük.

Kalamus wə қowzaқdarqin,
Hərhil məstiki dərəhliri,
Murməkkə, muəttər bilən həmmə esil tetitkular
bar. □

15 Baqlarda bir fontan sən,
Hayatlıq sulirini beridioqan, Liwandin akıdioqan
bir bulaksən». □

16 «Oyoqan, ximaldiki xamal;
Kəlgin, i jənubtiki xamal!
Mening beoqim üstdidin uqup ətkəy;
Xuning bilən tetitkuliri sırtqa purak qaqidu!
Səyümlüküm əz beoqıqa kirsun!
Əzining қımmətlik mewilirini yesun!» □

5

Xulamit Sulaymanoğa jawab beridu

-
- **4:14 «Sumbullar wə iparlar, kalamus wə қowzaқdarqin, ... murməkkə, muəttər bilən...»** — ətirlər toopluluq: «kalamus» birhil komuxka ohxaydioqan əsümlükten qıkıldı. «murməkkə» wə «қowzaқdarqin» adəttə məlum dərəhlərning қowzikidin elinidü. «Muəttər» birhil əsümlükning yopurmakliridin elinidü. □ **4:15 «Liwandin akıdioqan bir bulaksən»** — yaki «Liwandin akıdioqan bir կuduksən». **«(9-15-ayət) xərhi»** — 11-15-ayətlərdə Sulayman səyümlükini qıraylıq baqlıqı, hətta «Erən baqlısı» («Beñix»)ning əzigə ohxitidü. U yənə Xulamitning pütün bədinidin huzurlanmaqçı ikənlikini bildüridü. □ **4:16 «(16-ayət) xərhi»** — Xulamit Sulaymannı deginidək əzini uningoşa toluk bərməkçi bolup, muhəbbətlixixkə təklip kılıdu. «Ximal xamili» bolsa salkın, adəmni yengilanduridü; «jənub xamili» bolsa adəmni illitip rahət beridü. (Pələstin üçün «xərk xamili» қorķunqluk, həmmə nərsini қurutiwetidü).

¹ «Mən əz beoqimoqa kirdim,
Mening singlim, mening jərəm;
Murməkkəmni tetitkulirim bilən yiəldim,
Hərə kənikimni həsilim bilən yedim;
Xarabimni sütlirim bilən iqtim».

«Dostlirim, yəngalar!
Iqinglar, kənglünglər halioqanqə iqinglar, i axik-məxuklar!» □

*Ikkinqi kisim {5:2-8:14} Ər-ayallik
muğəbbəttiki yahxilinixlar — muğəbbətning
yengi ipadiliri Tətinqi hatıra — Muğəbbətni
rət kılıx tooqrisidiki bir qüx — u tooqrluluk
oylinixlar {5:2-6:9} Səkkizinqi oylinix —
Xulamitni başkan korkunqluk qüx {5:2-6:3}
Xulamit səz kılıdu — uni қara basidu*

² «Mən uhlawatattim, birak kənglüm oyqaq idi:

— Səyümlükümning awazi!
Mana, u ixikni kekiyatidu: —

□ ^{5:1} «Mən əz beoqimoqa kirdim, ... murməkkəmni
tetitkulirim bilən yiəldim, hərə kənikimni həsilim
bilən yedim; xarabimni sütlirim bilən iqtim» —
Sulayman Xulamitning təklipini köbul kılıp uning bilən
toluk muğəbbətlixidu. «Dostlirim, yəngalar! Iqinglar,
kənglünglər halioqanqə iqinglar, i axik-məxuklar!» —
bu səzlərni bəlkim Yerusalem kızlirningkidur. Ular (yaki toy
köldaxlırı) axik-məxuklarning muğəbbəttin huzurlinixlirini
toluk kollayıdu. Ularning (Yerusalem kızlirining) kollixi bilən
Hudanıng hərbir ər-ayalning otturisidiki muğəbbətinini, jümlidin
jinsiy muğəbbətinə təstiklaydiqanlıkı kərsitiliđu; qünki u əzi bu
ixlarnı yaratlaşın.

— «Manga eqip bər, i singlim, i amrikim;
 Mening pahtikim, mening əqubarsizim;
 Qünki bexim xəbnəm bilən,
 Qaqlirim keqidiki nəmlilik bilən həl-həl bolup
 kətti!»■

- 3** «Mən təxək kiyimlirimni seliwətkən,
 Kandağmu uni yənə kiyiwalay?
 Mən putlirimni yudum,
 Kandağmu ularni yənə bulqay?»
- 4** Səyümlüküm əolunu ixik təxükidin tikti;
 Mening iq-baoqlarırim uningoşa təlmürüp kətti;
- 5** Səyümlükümgə eqixka əoptum;
 Kollirimdin murməkki,
 Barmaklırimdin suyük murməkki temidi,
 Tağakning tutquqları üstigə temidi;
- 6** Səyümlükümgə aqtım;
 Birak səyümlüküm burulup, ketip ələmanıdi.
 U söz kılqanda rohım qıkıp kətkənidi;
 Uni izdidim, birak tapalmıdim;
 Uni qakırdim, birak u jawab bərmidi;□
- 7** Xəhərni aylnidioğan jesəkqilər meni uqrıtıp
 meni urdi, meni yarilandurdi;
 Sepillardiki kəzətqilər qümpərdəmni məndin
 tartıwaldı.
- 8** I Yerusalem kızılıri, səyümlükümni tapsanglar,
 Uningoşa nemə dəysilər?
 Uningoşa, səygining: «Mən muhəbbəttin

■ **5:2** Top. 5:3 □ **5:6** «U söz kılqanda rohım qıkıp kətkənidi» — baxqa birhil tərjimi: «U burulup kətkəndə rohım qıkıp kətkənidi».

zəiplixip kəttim! — dedi, dənglar». □

Yerusalem կիզլիր Xulamitka söz կիլիւ

9 «Sening səyümlüküngning baxka bir səyümlüktin կandaq artuk yeri bar,
I, ayallar arisidiki əng güzili?
Sening səyümlüküngning baxka bir səyümlüktin կandaq artuk yeri bar? —
Sən bizgə xundak tapilioqlanou?».

{Xulamit jawab beridu}

10 «Mening səyümlüküm ap'ak wə parkirak,
yürəklik əzimət,

□ 5.8 «(2-8-ayət) xərhi» — Xulamit kara başkan bu qüxni kərgəndə Sulayman bilən allıqaqan toy կilojan bolsa kerək. Uning qüxicə bolqan inkasi wə təkəzzasını 2:17də wə 4:1-3də hatırılengən birinqi qüxitiki pozitsiyəsi bilən selixturqanda tüptin ohximaydu. Bəlkim qüx Xulamitning həyatining əməliy əhwalını, yəni uning Sulayman bilən əməliy muhəbbətinə əks ettiürgən; qüxtə körüngən bəzi ixlar, xübhisizki, Sulaymannıg muhəbbətinə, bolupmu jinsiy muhəbbət jəhəttə Xulamitka bolqan tələplirini kərsitudu. U səyginining muhəbbətigə yaki muhəbbətinə tələplirigə anqə səzgür bolmaydiqan bolup կalojan ohxaydu. Bu səzgürsizlik ularning muhəbbətigə intayın hətərlik idi; Xulamitning qüxicə Sulayman ketidu. Xuning bilən Xulamit qüx kərəx bilən muhəbbətning kimmətlikini bilip yetip, ixlarnı yahxilaydu. Yənə muhim bir ix diqqətimizgə ərziyduki, qüxtə wə əməliy turmuxta, Sulayman (ərkək bolqını bilən, padixaq bolqını bilən, pəyoqəmbər bolqını bilənmə) һeqqaqan Xulamitni «muhəbbət»kə zorlimaytti, bəlkı Xulamitning əzi bilən muhəbbətlilixirini tələp kılattı. 7-ayəttə: Qüxitiki jesəkqilər uni pahixə ayal dəp կarıqlaqka, uninguşa xundak muamilə կlip, qümpərdini uningdin tartıwalidu.

On ming arisida tuqıdək kərünərliktur;□

11 Uning bexi sap altundindur,
Budur qaqliri atning yaylidək,
Taq қaoqisidək қara.

12 Uning kəzliri ekinlar boyidiki pahtəklərdək,
Süt bilən yuyuloqan,
Yarixikında қoyuloqan;□

13 Uning məngziliri bir təxtək puraklıq
əsümlüktəktür;
Ayniqan yekimlik güllüktək;
Uning ləwliri nilupər,

Ular suyuk murməkkini temitidu;□

14 Uning kolliri altun turubilar,
Iqigə beril yakutlar қuyuloqan.

Korsiki nəkixlik pil qixliridin yasaloqan,
Kek yakutlar bilən bezəlgən.

15 Uning putliri mərmər tüwrüklər,
Altun üstigə tikləngən.

Uning salapiti Liwanningkidək,
Kedir dərəhliridək kərkəm-həywətliktur.

16 Uning aqzi bəkmə xerindur;
Bərhək, u pütünləy güzəldur;
Bu mening səyümlüküm, —

□ **5:10 «Mening səyümlüküm ap'ak wə parkırap, yürəklik əzimət,...»** — baxka birhil tərjimi: «Səyümlükümning yüzining ak yeri ap'ak, kizil yeri kipkızıl...». □ **5:12**

«Yarixikında қoyuloqan» — yaki «yakutlardək bezəxkə bekitilgən». □ **5:13 «Uning məngziliri bir təxtək puraklıq əsümlüktəktür; ayniqan yekimlik güllüktək; uning ləwliri nilupər, ular suyuk murməkkini temitidu»** — ayətning ibraniy tilini qüxinix səl təs, baxka tərjimiliri uqraxi mumkin.

Nemila bolmisun tetitkü wə huxpuraklıq əsümlük baqları ottura xərkətə intayin az idi, qımmətlik idi.

Bərhək, bu mening amrikim,
I Yerusalem қızliri!»□

6

Yerusalem қızliri səzləydu

¹ «Sening səyümlüküng nəgə kətkəndu,
Kız-ayallar arisida əng güzəl bolouqı?
Sening səyümlüküng қeyərgə burulup kətti?
Biz sən bilən billə uni izdəyli!»□

Xulamit ularoqa jawab beridu

² «Mening səyümlüküm əz beojoqa qüxti,
Tetitku otyaxlıqlarоqa qüxti.
Baqlarda ozuklinixka,
Nilupərlərni yioqixka qüxti.
³ Mən mening səyümlükümningkidurmən,
Wə səyümlüküm meningkidur;

□ **5:16 «Uning aqzi bəkmə xerindur»** — bu bəlkim gəp-səzlirining tatlıqlikini kərsitudu. **«(9-16-ayət) xərhi»** — Xulamit hazır baxqlarning aldida səyginini mahtaxtin həq tartinmaydu. U hazır «koram taxta yoxurunoğan pahtək»tin kəp dadıl bolup kətti! □ **6:1 «Sening səyümlüküng nəgə kətkəndu, kız-ayallar arisida əng güzəl bolouqı? biz sən bilən billə uni izdəyli!»** — Yerusalem қızlirining 5:9-ayəttiki mazak wə gumanlırı pütünləy yokidi.

U əz padisini nilupərlər arisida bakıdu»□

Tokkuzinqi oylinix — Sulaymanning Xulamitka kaytip keligi — Xulamitni kayta mahtixi {6:4-6:9} ••• Sulayman Xulamitka söz kılıdu

4 «Sən güzel, i səyümlüküm, Tirzah xəhiri dək güzel;

Yerusalemdək yekimlik,
Tuqlarnı ketürgən bir қoxundək
həywətliktursən;□

5 Ah, kezliringni məndin kətküzgin!

Qünki ular mening üstümdin əqalib keliwatidu;
Qaqliring Gilead teoqi baqırda yatkan bir top
əqkilərdəktur.

6 Qixliring yengila yuyuluxtin qıkqan kırkiloqan
bir top қoylardək;

Ularning həmmisi қoxkezək tuqşanlardindur;

□ **6:3 «(2-3-ayət) xərhı»** — adəttə bu muhəbbət xeiridə «baq» Xulamitning bədinini yaki ularning muhəbbətinə əzini kərsitudu. Muxu yerdə «baq» Sulayman Xulamitka muhəbbətini kərsətməktə, uning bədinidin yənə həzurlanmağta, dəp kərəyimiz. Xulamitning Sulaymanning əziga baqlıqan muhəbbətigə ixənqi kamil: 2:16də u: «səyümlüküm meningkidur, mən uningkidurmən» dəydi; hazır uningoşa nisbətən səyginining əzигə əməs, bəlkı əzining uningoşa təwə bolqanlığı əng muhim ixtur. **«U əz padisini nilupərlər arisida bakıdu»** — baxka birhil tərjimi: «u nilupər arisida ozuklinidu». Bırak nemila bolmisun buning kəqmə mənisi tərjimimizningkidək bolidu — demək, Sulayman Xulamitning bədinidin həzurlanmağta. □ **6:4 «Sən güzel, i səyümlüküm, Tirzah xəhiri dək güzel»** — Tirzah xəhiri intayın güzel idi. Sulaymanning dəwridin keyin u Israilning ximaliy padixaqliğının wakıtlıq paytəhti boldi («1Pad.» 15-bab).

Ular arisida həqbiri kəm əməstur; □

⁷ Qümbiling kəynidə qekiliring parqə anardur.

⁸ Atmix hanix, səksən kenizəkmə bar;

Kızlar sanaksız; □ ■

⁹ Birak menin pahtikim, əqubarsizim bolsa birdinbirdur;

Anisidin tuquloloğanlar iqidə təngdaxsiz bolouqi, Əzini tuşkuqining tallıqinidur.

Kızlar uni kərüp, uni bəhtlik dəp ataxti, Hanixlar wə kenizəklərmə kərüp uni mah-taxti». □

Bəxinqi hatırə — Yezida dəm elix — Galiliyəgə kaytix {6:10-8:14} ••• Oninqi oylinix - ««Mahanaim», yəni «ikki bargah» ussuli» {6:10-7:10} ••• {Yerusalem kızliri söz kılıdu}

¹⁰ «Tang səhər jaħanoqa қariqandək,

Aydək güzəl, aydingdək roxən,

İllik қuyaxtək yoruk,

□ **6:6 «Ular arisida həqbiri kəm əməstur»** — yaki «ular arisida həqbiri tuqmastur». □ **6:8 «Atmix hanix, səksən kenizəkmə bar; kızlar sanaksız»** — «hanix»lar toluk ayal dərijisidə, «kenizəklər» hərəmdiki «kiçik hotun» dərijisidə, «ki-zlar» kəlgüsidi ki kenizəklər idi. Bularning sanlırloqa қariqanda Sulayman padixahlılığining dəslipidila Xulamitni əz əmrigə aloğanidi. Keyin uning 700 ayalı, 300 keniziki bolоğan («1Pad.» 11-babni kərüng). Biz bu ix üstidə «köxumqə söz»imizdə tohilimiz. ■ **6:8 1Pad. 11:3 □ 6:9 «(4-9-ayət) xərhî»** — Sulaymanning bu ketimkى Xulamitni mahtiqlənən bəzi sözləri toy keçisidikigə oxhax bolоğan bilən, yengidin köxuloloğan mahtaxliri tehimu küqlük. U yənə Xulamitni kədirrləydi, tehimu mahtaydu. Sulaymanning uningə baqlıloğan muhəbbiti uning «elqəmgə yətkənlikigə asaslanıloğan əməs.

Tuqlarnı kətürğən қoxunlardək həywətlik bolouqı kimdur?»□

Xulamit Yerusalem kızlirioja söz kılıdu

11 «Məoziżlar beojoşa qüxtüm,
Jiloqidiki gül-giyahınları körükə,
Üzüm telining bihlioqan-bihlimioqanlığını
körükə,
Anarlarning qeqəkligən-qeqəklimiğənlikini
körükə;
12 Bırak bilə-bilməy,
Jenim meni kətürüp,
Esil həlkimning jəng hərwiliri üstigə
köyəqanıkən».□

Yerusalem kızliri yənə Xulamitni mahtap söz kılıdu

13 «Kayıtkın, kayıtkın, i Xulamit —

□ **6:10 «(10-ayət) xərhı»** — Xulamit hazır Sulaymanning muhəbbitinə təsiridə ixənqıkə tolqan, küqlük zat bolup qılıqtı.
«Tang səhər jaħanoqa қariqəndək» — baxka birhil tərjimisi: «Tang səhərdək nurluk kərüngən,...» □ **6:12 «(11-12-ayət) xərhı»** — Xulamit yənə kəmtərlik bilən bundaç mahtaxlar oja jawab beridu; u birdinla hanix bolqan bolsimu, uning eż həlkigə baqlıqan hərmiti burunkidəkla qongķurdur («mening esil həlkim», dəydu). U tuyuksız səhralıq kiz Salahiyitidin hanixlik orniqoja qılıkkanda həq adətlinəlmigən. Əksiqə, u xu ətigəndilə «jiloqidiki gül-giyahınları körükə, məoziżlar beojoşa qüxkən» idi, qünki bular bəlkim uningoja eż yurti Galiliyəni əslitiidu. 12-ayətni ibraniy tilida qüxinix bək təs, baxka kəp tərjimiləri uqrixı mumkin. Uning mənisi bizningqə қandakla bolmisun uning tuyuksız yukarı orunoqa kətürülüxi bilən baqliktur.

Қaytқin, қaytқin, bizning sanga қarioqumiz bar-dur!»

«Silər Xulamitning nemisigə қarioqunglar bar?»

«“İkki bargah” ussuloqa qüxkən waktidikidək uningoqa қaraymız!»□

7

Sulayman Xulamitka söz kiliđu Xulamit Sulayman üçün «ikki bargah» ussulini oynaydu

¹ «I xahzadining kızı,
Kəxliringdə sening kədəmliring nemidegən
güzəl!

Toloqıqan yampaxliring gəhərlərdək,
Qewər hünərwən қolining hüniridur.□

² Kindiking yumulağ bir kədəhtur;
Uning əbjəx xarabi kəm əməs;

□ **6:13 «Silər Xulamitning nemisigə қarioqunglar bar?»** — bu səzlərni Xulamit eytidi. «“ikki bargah” ussuloqa qüxkən waktidikidək uningoqa қaraymız!» — bu səzlərni Yerusalem kızılıri eytidi. «Ikki bargah» — İbraniy tilida «Maḥānaim» degən yərni kərsitxi mümkün. «Ikki bargah» ussul bəlkim muhəbbətni ipadıləydiqan bir ussul idi. Izaḥat: — Kız muxu yərdə «Xulamit» (xulamlıq kız) dəp atılıdu. U bəlkim Galiliyədiki «Xunəm» degən xəhərdin kəlgən. «Xunəm» keyin «xuləm» dəp ataloqan. «Xulamit» yəki «xulamlıq» degənning baxka bir mənisi «Sulayman hanım»; yəni bir mənisi «kamil bolğuqi». Muxu yərdə u yənə mahtaxlaroqa kəmtərlik bilən jawab beridu. □ **7:1 «Kəxliringdə sening kədəmliring nemidegən güzəl!»** — yəki «kəxliringdə sening putliring nemidegən güzəl!».

Qorsikinq buoqday dəwisiidur,
Ətrapişa nilupərlər olixidu.□

3 Ikki kəksüng ikki maraldək, jərənning
köxkezikidur;

4 Boynung pil qixliridin yasaloqan munardur;
Kəzliring Bat-Rabbim қowukı boyidiki Həxbən
kəlqəkliridək,

Burnung Dəməxkə karaydioqan Liwan munar-
idəktur;

5 Üstüngdə bexing Karməl teqidək turidi;
Bexingdiki ərümə qaqliring səsün rəngliktur,
Padixaḥ büdür qaqliringning məhbəsidur.□

6 I səyginim, həzurlar üqün xunqə güzəl, xunqə
yekimliktursən!

7 Sening boyung palma dərihidək,
Kəksüng üzüm oqunqiliridəktur.□

8 Mən: — «Palma dərihi üstigə qikimən,
Xahlirini tutup yamiximən;

Kəksiliring dərwəkə üzüm tal oqunqiliridək,
Burnungning puriki almilardək, tanglayliring-

□ **7:2 «Kindiking yumulak bir kədəhtur»** — bəzi alimlar «kindiking» degən söz jinsiy yolunu, yaki tənning təwən kışmini kərsitidu, dəp karaydu. Undak bolsa Xulamit Sulayman aldida yalingaq bolup ussul oynaydu. **«...uning əbjəx xarabi kəm əməs;..»** — «əbjəx xarab» Pələstində adəmni əng məst kılıdioqan xarab hesablinatti. □ **7:5**

«Padixaḥ büdür qaqliringning məhbəsidur» — uluq Sulayman padixaḥ yezidiki bir կızıla «əsir boldi!» Muğəbbətning küqi zordur! □ **7:7 «Sening boyung palma dərihidək, kəksüng üzüm oqunqiliridəktur»** — «palma dərihi»ning əzi ünүmlük, һosulluk dərəh hesablinidu. Xulamit egiz boyluk wə zilwa, «hosulluk» dəp karalqan ohxaydu.

ing təmi əng esil xarabdəktur...». □

*Xulamit söz kılıp, Sulaymanning gepini
dawamlaxturidu*

9

«...mening səyümlükümning gelidin silik ətüp,
Ləwlər, qixlardın teyilip qüxsun...! □

10 Mən mening səyümlükümningkidurmən,
Uning təkazzasi manga қaritilidu». □

*On birinqi oylinix — Xulamitning əz yurtini
yoklaxka bolqan arzusi ••• {7:11-8:4} ••• Xu-
lamit söz kılıdu*

11 «I səyümlüküm, keləyli,
Etizlaroqa qıkayıli;

□ 7:8 «Palma dərihi üstigə qıkımən, xahlirini tutup
yamiximən; keksiliring dərwəkə üzüm tal oqunqılıridək...» — palma dərihining hormilirini üzük yaki güllirini qanglaxtürüp
mewilik kılıx üçün uningoqa yamixip qıkıxi kerək. Sulayman
bu ohxitixta bəlkim ikkila mənisini keqmə mənidə ixtlidü.
Həzir Xulamit bilən jinsiy munasiwət ətküzüxkə baxlaydu.
«...burnungning purikı almılardək, tanglayliringning təmi
əng esil xarabdəktur...» — «almilar» degənning baxka birhil
tərjimisi «ərüklər». □ 7:9 «...mening səyümlükümning
gelidin silik ətüp, ləwlər, qixlardın teyilip qüxsun...!» — ibraniy tilida qüxinix bək təs, baxka kəp tərjimiliri uqrıxi
mumkin. Lekin omumiy mənisi eniqli, Xulamit Sulaymanning
«muhəbbətlixəyli» degən təlipigə inkas kıyturup, toluk қobul
kılıdu. □ 7:10 «(1-10-ayət) xərhı» — 9-10-ayəttə Xulamit
Sulaymanning «muhəbbətlixəyli» degən təlipigə inkas kıyturup,
toluk қobul kılıdu.

Yezilarda tünəp keləyli, □

12 Üzümzarlıkqa qıkıxqa baldur orundin turaylı,
Üzüm tallirining bihlioqan-bihlimioqanlığını,
Qeqəklərning eqiloqan-eqilmioqanlığını,
Anarlarning bərk uroqan-urmioqanlığını kərəyli;
Axu yerdə muhəbbətlərimni sanga
beqixlaymən.

13 Muhəbbətgüllər axu yerdə əz purikini puritidü;
Ixiklirimiz üstidə hərhil esil mewə-qiwilər bardur,
Yengi həm konimu bardur;
Sən üçün ularnı toplap təyyarlidim, i
səyümlüküm!» □

8

Dawami — Xulamit sözini dawamlaxturidi

1 «Ah, apamning kəksini xorioqan inimdək bol-sang'idi!

Seni talada uqritar bolsam, səyəttim,

□ **7:11 «I səyümlüküm, keləyli, Etizlaroqa qıkayı; Yezilarda tünəp keləyli,...»** — Xulamitning əz yurtini yənə kərgüsü, xu yerdə Sulayman bilən dalada muhəbbətləxküsi bar idi. 12-13-ayətnimu korüng. □ **7:13 «Muhəbbətgüllər axu yerdə əz purikini puritidü»** — «muhəbbətgül» degən gül jinsiy muhəbbətni közəqaydioqan birhil gül. **«Ixiklirimiz üstidə hərhil esil mewə-qiwilər bardur, ...sən üçün ularnı toplap təyyarlidim, i səyümlüküm!»** — Kanaanda (Pələstində) həlkələr «ixik üsti»diki bir jaza üstidə hərhil mewə-qewilərni saklaydu.

Wə həqkim meni kəmsitməyitti. □

² Mən seni yetəkləyttim,
Apangning əyigə elip kirəttim;
Sən manga təlim berətting;
Mən sanga tetitkü xarabidin iqliküzəttim;
Anarlırimning xərbətidin iqliküzəttim. □
³ Uning sol қoli bexim astida bolatti,
Uning ong қoli meni silaytti!».

⁴ «Silərgə tapilaymənki, i Yerusalem kızliri —
«Uning wakıt-saiti bolmioşqə,
Silər muhəbbətni oyqatmanglar,
közəqimanglar!» □

*On ikkinqi oylinix — Yezilaroja, yəni Galiliyagə
boloğan səpər {8:5-8:7} ••• Xulamitning yurtidiki*

□ **8:1 «Ah, apamning kəksini xorioğan inimdək bolsang'idi!**
Seni talada uqritar bolsam, səyəttim, wə həqkim meni kəmsitməyitti» — Pələstində aqə-ukining əzara amrakılığını oquq ipadılıxi, səyüxi normal əhwal. Axik-məxuklarning xundak əiliblik dəp қaraloqaqka, Xulamit «Sulaymanni inimdək bolsidi!» dəp tiləydi. □ **8:2 «Sən manga təlim berətting»** — Xulamit Sulaymanning danalığının ortaklaşmakçı. Yerusalemı dördə turoqanda Sulayman aldirax bolqaqka muxundak pursət az bolatti. Apisining əyidə bolsa dəhlilər az bolidu. Ərning ayilioqa bilim, danalığını axurux pursitini yaritix məs'uliyiti bar. «Sən manga təlim berətting» deyənning baxqa birhil tərjimisi: «Xu yerdə apam manga əgətkən». **«Mən sanga tetitkü xarabidin iqliküzəttim; anarlırimning xərbətidin iqliküzəttim»** — bəlkim Xulamitning apisi inisini emitkəndək (1-ayət), Sulaymanoja əməqək saloqusı barlığını bildürirdi. □ **8:4 «...silər muhəbbətni oyqatmanglar, közəqimanglar!»** — yəki «...uni baldur oyqatkininglər, közəqioqininglər nemisi?!».

ķızlar awwal səzləydu — uni tonumay қalidu

⁵ «Daladin qıkiwatkan bu zadi kim?

Өz səyümlükigə yəlinip?»

«Mən alma dərihi astida seni oyoqatkanidim;
 Axu yərdə apang toləqak yəp seni dunyaçla
 qıkaroqanidi;
 Axu yərdə seni tuqkuqi toləqak yəp seni
 qıkaroqanidi». □

Xulamit Sulaymanoğa söz kılıdu

⁶ «Meni kenglünggə məhürdək,

Bilikingga məhürdək başkaysən;

Qünki muhəbbət elümdək küqlüktür;

Muhəbbətning kizəqinixi təhtisaradək rəhimsiz;

8:5 Daladin qıkiwatkan bu zadi kim? Өz səyümlükigə yəlinip?» — Xulamit əsliy toyqa baroqan yol bilən kaytip kelidu. Ular Yerusalemın yerihə xəhiri diki yol bilən qıkip Iordan dəryası jiloqisini boylap qel-bayawandin etüp Xunəməgə kaytidu. Qel-bayawanning issikı bilən u Sulaymanoğa yəlinip mangidu. U xunqə əzgərgənki, yurttikilər uni tonumay қalidu. Xunga bu sözlər Xulamitning yurtidiki կızlarning degini bolsa kerək. **«Mən alma dərihi astida seni oyoqatkanidim; axu yərdə apang toləqak yəp seni dunyaçla qıkaroqanidi; axu yərdə seni tuqkuqi toləqak yəp seni qıkaroqanidi»** — bu sözlərni Sulayman Xulamitka eytidu. Sulayman bəlkim birinqi kətim (padiqining kiyapitidə) dəl muxu alma dərihi astida Xulamitni uhlawatkan petidə uqratkanlığını əsləydi. Xu alma dərihi dəl Xulamitning apisi uni tuqkan jay idi. **«Mən alma dərihi astida seni oyoqatkanidim»** — Muxu «oyqitix» həm uyğun oyoqitixinim, muhəbbətkə oyoqitixinim kərsətsə kerək. Sulayman bilən Xulamit Xulamitning həyatı baxlanıjan dəl xu jayda («alma dərihi astida») əzara təwəndiki əhdə (6-ayət) bilən baqlıxitidu.

Uningdin qıkkan ot uqkunliri,
 — Yaħning dəħxətlik bir yalkunidur! □
7 Kep sular muħəbbətni əqürəlməydu;
 Kəlkünlər uni oqerk kılalmaydu;
 Birsi: «Θy-təəllukatlırimning həmmisini berip
 muħəbbətkə eriximən» desə,
 Undakta u adəm kixininə nəziridin pütünləy
 qüxüp ketidu». ■

On üqinqi oylinix — Xulamitning yurtioja, əyigə қayitip kelixi. Xulamit kiqik singlisi tooqruluk ikki akisiyoja söz қılıdu {8:8-8:14}. ••• Xulamit ikki akisiyoja söz қılıdu

8 «Bizning kiqik singlimiz bardur,
 Birak uning kəksi yoktur;
 Singlimizoja əlqilər kəlgən künidə biz uning
 üqün nemə қilimiz?» □

Ikki akisi jawab beridu

9 «Əgər u sepil bolsa,

-
- **8:6 «Meni kənglünggə məħürdək, bilikinggə məħürdək baskaysən...»** — xərhə: Padixaħ əz məħüridden һeqkaqan ayrılmaydu. Məħuri bolsa adəttə altun-geħərdin yasaloqan bolup, intayin kimmətlik nərsa idi. Hərbir nərsa üstigə məħür baskanning mənisi «bu meningki» degən bolidu, əlwəttə. Xulamit əzining Sulaymandin hərgiz ayrılmışlığını halaydu, əzini aləmğə: «mən Sulaymannikidurmən» dəp ispatlimaqqi bolidu. **«muħəbbət... Yaħning dəħxətlik bir yalkunidur!»** — «Yaħ» — «Yaħwəħ», yəni Pərwərdigarning namining kışka xəkli.
■ 8:7 1Kor. 13:8 □ 8:8 «(8-ayət) xərhə» — Xulamit kiqik singlisi üqün ənsirəydu. U yatlık bolouqə қandak kılıp uni pak sakłax kerək? Muxu soal tooqruluk oylioqanda bəlkim əzining yaxlık waqtılırini əsləydi.

Biz uningoşa kümüx munar salımız;
 Əgər u ixik bolsa,
 Biz uni kendir tahtaylor bilən kaplaymınız». □

Xulamit söz kılıdu

10 «Əzüm bir sepildurmən,
 Həm menin kəksilirim munarlardəktur;
 Xunga mən uning kəz aldida hatırjəmlik tapkan
 birsidək boldum». □

Xulamit sözini dawam kılıdu

11 «Sulaymanning Baal-Ḥamonda üzümzari bar
 idı,
 Üzümzarını baqwənlərgə ijarigə bərdi;
 Ularning həmmisi mewisi üçün ming tənggə
 apirip berixi kerək idi;
 12 Əzümning üzümzarım mana menin aldimda
 turidu;
 Uning ming tənggisi sanga bolsun, i Sulayman,

□ 8:9 «(9-ayət) xərhi» — muxu ayəttə Xulamitning ikki
 akisi uning soaliqa (8-ayət) jawab beridu. Ularning singlisi
 əzini asraydiqan, nomus kılıdiqan kız bolsa («sepil bolsa»),
 undakta akiliri uni mukapatlaydu. Birak əgər u nomusni
 saklimaydiqan, hətərlilik yolqa qıqmaqçı bolsa («ixik bolsa»),
 akiliri uni pəwəkül'addə köqdaydu. □ 8:10 «10-ayət xərhi»
 — Xulamit dərwəkə «sepil» idi — baxqlarning ezitkuluklirioqa
 toluk qidioquqılıkı bar idı, u pütünləy nomusi bilən etkənidid.
 Əzini pak saklıqaqça u Sulaymanning əhdisini köbul kilişkə
 tolimu təyyar idı. U hazırlı bəlkim ikki akisi əslə əzığə yürgüzgən
 қattık muamilining zərürükini körüp yetixi mumkin idı. U
 sayısız üzümzarda ixligəndə «eziketuruluxning ehtimalı» az idı;
 sayısı bolovan mewilik dərəhliri arisida ixligən bolsa, yaman
 niyatlık adəm təripidin eziketurulux ehtimalı bar bolatti.

Xuningdək ikki yüz tənggə mewisini
bakķuqilaroqa bolsun». □

Sulayman Xulamitka söz kılıdu

¹³ «Həy baqlarda turənəqi,
Həmrəhələr awazingni anglioqusi bar;
Mangimu uni anglatkuzoqaysən». □

Xulamit Sulaymanoğa söz kılıdu

¹⁴ «I səyümlüküm, tez bolə,
Jərən yaki yax buqidək bol,
Tetitkular taqliri üstidə yığırüp!» □

-
- **8:12 «11-12-ayət xərhi»** — 11-12-ayət: bu ayətlərdə Xulamit ezing Sulaymanoğa toluk mənsup ikənlikini təkitləydi. U əzini Sulaymanoğa beqixliqan bir üzümzarоa ohxitidu. Sulaymanning barlıq üzümzarlarını bakķuqilar əzigə tegixlik in'amoşa erixidu, əlwəttə. Xuningənə oħxax Xulamit hazır Sulaymandın ikki akisi üçün tegixlik in'am berixini soraydu. Qünki ular uni nomusqan kılıp toy kılouqə uningdin həwər elip kəlgənidi. 12-ayət: «Əzümnin üzümzarım mana mening aldimda turidu» degən sözler Xulamitning eż xəhsini Sulaymanoğa beqixliqini pütünləy ihtiyan, pütünləy ərkinlik bilən boldi, dəp ipadiləydi həm təkitləydi. Ərkinlik mana muhəbbətning ayrılmış bir kismidur. □ **8:13 «13-ayət xərhi»** — Xulamitning kona dostluları (həmrəhələr) bəlkim uningdin nahxa eytixni tələp kılıdu. Sulaymanningmu anglioqusi kelidu. Xulamit nahxa eytip sırtqa qıkıp, Sulaymanni təwəndikidək qaķiridu. □ **8:14 «Tetitkular taqliri üstidə yığırüp!»** — yaki «Yetitkü əsümlük taqları üstidə yığırüp!».

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5